

Məhəmməd Füzulinin ədəbi irsinin ümumtürk ədəbiyyatı kontekstindəki yeri

Nəsrəddin Musayev

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: musayev.nm@mail.ru

Annotasiya. Zəngin təcrübəsi olan ana dilimiz mükəmməllik mərhələsinə və lirikanın zirvəsinə Füzuli sənəti ilə çatdı. Poetik düşüncə tərzində, ədəbi yaradıcılıqda görkəmli mütəfəkkirin irsi elə bir mərhələyə ucaldı ki, özündən sonra gələnlər onu sənət qibləsi sandılar, ondan faydalandılar və Füzuli sənətinə poetik fikrin mızanı kimi qiymət verdilər. Nəsimidə mübarizə gördüyüünə görə sərtləşən bu dil, Füzulidə zəriflik qazandı. Farsdilli ədəbiyyatda Nizami hansı zirvədədir, türkdilli ədəbiyyatda həmin zirvəni fəth etmək Füzuliyə nəsib oldu. Bu səbəbdən də beş əsrən çox yaşı olan “Füzuli heyrəti”nin türkdilli xalqların ədəbi irsi içərisində müstəsna yeri vardır. Ona görə də şairin yaradıcılığının elmi metodologiya ilə öyrənilməsinin vacibliyi həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, füzulişünaslıq türk xalqlarının ədəbiyyatı içərisində həmişə diqqəti cəlb etmiş, yaradıcılığının ayrı-ayrı istiqamətləri tədqiq edilmiş, Füzuli qəzəllərinin mövzu baxımından elmi təsnifatı verilmiş, əsərlərinin ideya-bədii cəhətdən Nizami, Nəsimi, Xətai kimi şairlərin yaradıcılığından hansı keyfiyyətlərə görə fərqləndiyi, poetik baxımdan bu sənətkarların əsərlərindən hansı xüsusiyyətlərlə seçilən barədə tədqiqatlar aparılmışdır. Lakin bununla belə, gözəl mənə və məzmun vəhdətindən ibarət olan Füzuli sənətinin poetik xüsusiyyətlərinin öyrənilməsinə, qəzəllərinin kompozisiya quruluşunun aşasının hələ də ehtiyac vardır. Çünkü yüksək ictimai məzmunu və bədii dəyəri olan Füzuli sənətinin qüdrətini, məziyyətlərini təhlil etmək bir elmi nəslin işi deyildir. Bu məsuliyyətli vəzifəni yerinə yetirmək ədəbiyyat, dil, məntiq və fəlsəfə elmlərinin qarşısında hələ də problem kimi durmaqdadır.

Açar sözlər: Məhəmməd Füzuli, ədəbi irs, ümumtürk ədəbiyyatı, təhlil, analiz, müqayisə

Məqalə tarixçəsi: göndərilib – 10.03.2022; qəbul edilib – 16.03.2022

The place (significance) of Mohammad Fuzuli's literary heritage in the context of all Turkish literature

Nasraddin Musayev

Institute of Literature named after Nizami Ganjavi. Azerbaijan.

E-mail: musayev.nm@mail.ru

Abstract. Our mother language, which has a rich experience, reached the stage of perfection and the peak of lyricism with Fuzuli art. The heritage of the great thinker in the style of poetic thinking and literary creation rose to such a level that his successors considered him the qibla of art, benefited from him and evaluated Fuzuli's art as the standart (measure) of poetic thought. This language, which hardened due to the struggle during Nasimi's literary work, gained elegance in Fuzuli's career. Just as Nizami reached the peak in Persian literature, Fuzuli was also get that success in the Turkish literature. For this reason, “Wonder of Fuzuli”, which is more than five centuries old, has a special place in the literary heritage of Turkish-speaking peoples. Therefore, the importance of studying the poet's work with a scientific methodology has always been in the spotlight. Thus, Fuzuli's works have always attracted attention in the literature of Turkic peoples, different aspects of his works have been examined, scientific classifications of Fuzuli ghazals in

terms of subject have been given and researches have been carried out on the ideological and artistic qualities of his works, how they differ from the works of such poets as Nizami, Nasimi, Khatai, and on what features they are distinguished from the works of these poets from the poetic point of view. However, there is still a need to study the poetic features of Fuzuli art, which consists of a beautiful unity of meaning and content, to examine the compositional structure of his ghazals. Because it is not the issue of a scientific generation to analyze the power and merits of Fuzuli's art, which has a high social content and artistic value. Fulfilling this responsible task is still a challenge for the sciences of literature, language, logic and philosophy.

Keywords: Muhammad Fuzuli, literary heritage, all-Turkish literature, analysis, comparison

Article history: received – received – 10.03.2022; accepted – 16.03.2022

Giriş / Introduction

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında Azərbaycan ədəbiyyatşunaslarının müxtəlif nəsillərinin nümayəndələri tədqiqatlar aparmış, çoxsaylı məqalələr və kitablar yazmışlar. Tədqiqatçı alimlərdən H.Arası, F.Qasimzadə, M.Quluzadə, Ə.Cəfər, M.C.Cəfərov, Ə.Mirəhmədov, T.Hacıyev, R.Hüseynli, Ə.Səfərli, S.Əliyev və başqaları mütəfəkkir şairin yaradıcılığının məzmunu, ideya-bədii xüsusiyyətləri, lirizmi haqqında qiymətli fikirlər söyləmişlər. Yekdil fikir belədir ki, şairlikdə mahir olduğu

qədər elmi peşəkarlığı da olan Füzulinin başqalarından fərqləndirən xüsusiyyət yaradıcılığında elmə sənəti üzvi surətdə birləşdirməyi bacarmasıdır. Azərbaycan ədəbiyyatşunaslarının Füzulinin həyatı və yaradıcılığı haqqında qiymətli fikirlərinin oxuculara yaxşı məlum olması səbəbindən bilinənləri bu məqalədə təkrar etməmək naminə digər türkdilli xalqların ədəbiyyatında şairin ədəbi irsinə elmi yanaşmanı analiz və müqayisə etməyə, ümumiləşdirmələr aparmağa çalışacaqıq.

Əsas hissə / Main Part

Məhəmməd Füzulinin hayatı və ədəbi şəxsiyyətinin türk ədəbi qaynaqlarında inikası

XVI əsrдə çox önəmli Azərbaycan şairləri yetişmişdir. Bu şairlərin arasında Füzuli lirik-fəlsəfi məzmunlu poetik əsərlər yazmaqdə bənzərsiz söz ustası kimi qəbul edilir. Klassik ədəbiyyatın zirvəsində dayanan şeirlər müəllifi kimi təqdir olunan bu ədəbi şəxsiyyətin yüzlərlə divan şairi arasında xüsusi yeri vardır. Əsərlərinin bu gün də sevgi ilə oxunması buna sübutdur. O dövrдə şöhrət qazanmış cıqatay və türk dillərinin təsir dairəsinə düşmədiyinə görə, ilk təmiz Azərbaycan dilinin Füzuli ilə başlandığıni söyləmək olar. Ömrünün son illəri yaşadığı coğrafi ərazinin Səfəvilərlə Osmanlılar arasında döyüş meydانına çevrildiyi dövrə təsadüf edən bu mütəfəkkir şairin necə ömür sürdüyünü təfsilati ilə söyləmək çətindir. Əlimizdəki qaynaqlar yalnız sənətkarların təzkirələridir. Onlar da yazılılığı zamanların tələblərinə uyğunlaşdırıl-

dığına görə, bir çox hallarda həqiqəti eks etdirmir. Füzuli haqqında yazılmış müxtəlif təzkirələr və aparılan tədqiqatlar şairin anadan olduğu illə bağlı hələ də qəti fikir söyləməyə əsas vermir. Əbu Ziya Tovfiq "Osmanlı ədəbiyyatı nümunələri" kitabında heç bir tutarlı dəlil və faktə əsaslanmadan onun 1504-cü ildə, Əbdülqadir Qaraxan isə Ağqoyunlu hökmdarı Əlvənd bəyin mədhiñə yazdığı qəsidəyə istinad edərək 1480-ci ildə doğulduğunu yazar [17, s.31]. Professor Qaraxan Əlvənd bəyin 1501-ci ildə Şah İsmayıllı Xətai tərəfindən məglubiyyətə uğradıldıqdan sonra Diyarbekrə çəkildiyini, qəsidənin isə bu hadisədən əvvəl yazılıdığını qeyd edir [10, s.240-246]. Hasibə Mazioğlu da Əlvənd bəyin mədhiñə həsr etdiyi qəsidəni yazarkən, Füzulinin iyirmi-iyirmi beş yaşında olmasını qəbul edərək, onun 1480-ci ildə anadan olduğunu yazar [12, s.2]. Professor H.Arası isə yuxarıda söylənilən fikirləri rədd edərək mülahizələrini

bu cür əsaslandırır: “Əvvəla, Əbdülfəzadə iddia edir ki, Füzuli Əlvənd bəyə əsərini 1500-cü illərdə təqdim edə bilərdi. Əlvənd mirzə bu zaman hökmədar olduğundan Füzuli onu Əlvənd bəy adlandırma bilməzdə. Çünkü bəy çox kiçik rütbədir. İkincisi, Əlvənd bəy bu illərdə Bağdad ətrafında olmamışdır. 1589-cu ildə Bağdadda yazılmış və dünyada ən mükəmməl Füzuli küliliyyatı sayılan nüsxədə həmin qəsidəyə verilən sərlövhə Əlvənd bəyin kim olduğunu aydın sürətdə müəyyənləşdirir. Burada göstərilir ki, Əlvənd bəy Əli paşanın oğludur. Beləliklə, Qaraxanın bu qəsidəyə əsaslanaraq Füzulinin anadanolma tarixini müəyyənləşdirməsi həqiqətə uyğun deyil” [1, s.89].

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin İraqın hansı şəhərində və ya kəndində doğulduğu haqqında müxtəlif fikirlər mövcuddur. Tədqiqatçılar şairin farsca divanının dibaçəsində və türkçə divanının müqəddiməsində söylədiyi fikirlərə əsaslanıb, onun doğulduğu və yaşadığı yerin İraqi-ərəb olduğunu bildirsələr də, hansı şəhərdə anadan olması ilə bağlı yekdil fikrə gələ bilməyiblər. Məsələn, Əli onun Bağdadda, Xinalızadə Hillədə, Riyazi isə Kərbəlada doğulduğunu yazır. Cəmil Yenər Kərbəla və Nəcəfin adının Füzulinin şeirlərində çəkilməsini bu şəhərləri şələrin müqəddəsləşdirməsi ilə əlaqələndirir [18, s.20].

F.Köprülü şairin ərəbcə yazdığı qəsidənin

*Dilin şirindir, o mənalı gözlərin sehirli,
Vətənmi Babil olubdur sənə, sən Hilləlisən? –*

beytinə əsaslanıb onun Hillədə doğulduğunu qeyd edir. M.F.Köprülü bu barədə yazır: “Sadiqi təzkirəsində Füzulinin İbrahim xan tərəfindən Hillədən Bağdada gətirildiyini söyləmişdir. 30 yaşlarında Bağdad valiləri ilə yaxınlıq etməsi, xüsusilə də İbrahim xana yazmış olduğu qəsidələrdən görülməkdədir. Yazdığı qəsidələrdə şəliyə səmimi münasibət bəsləməsinin səbəbi valilərlə yaxın teması ola bilər. İbrahim xanın öldürüləməsindən sonra Füzuli Hillə, ya da Nəcəfə geri dönmüşdür. Bundan sonra nə işlə məşğul olduğunu dəqiq söyləyə bilməsək də, Əhdi Bağdadının “Gülşəni-Şüəra” əsərində elmi cəhətdən çox üstün olduğunu söylədiyi Fü-

zulinin bu illərdə də elm öyrənməklə məşğul olduğunu düşünmək olar [11].

Maraqlı, eyni zamanda təəccübü görünüb odur ki, şairin əsərlərinin Azərbaycanda nəşr olunmuş IV cildində tərcüməçi M.Mübariz Köprülüün türk dilində müraciət etdiyi həmin beytin son sözünü tamamilə fərqli formada – “halvaçisan?” kimi tərcümə edib [7, s.302]. Hansı tərcümənin orijinaldakı fikri daha düzgün əks etdirməsi maraq doğurur.

Sadiq bəy Əşrəf və Həsən Çələbi də şairin Hillədə doğulması fikrini müdafiə edirlər. Əbu Ziya Tovfiq isə bir qədər irəli gedərək, Füzulinin Hillə müftisinin oğlu olduğunu yazır [17]. Bəzi kitab və məqalələrdə, o cümlədən Əta Tərzibaşının “Kərkük havaları” [16] kitabında şairin Kərkükə, Lətifinin “Təzkirətüş-şüəda”sında [14], Əhdi Bağdadının “Gülşəni-Şüəra”sında [15] isə Bağdadda yaşadığı bildirilir.

Zəngin təcrübəsi olan ana dilimiz mükəmməllik mərhələsinə və lirikanın zirvəsinə Füzuli sənəti ilə çatdı. Poetik düşüncə tərzində, ədəbi yaradıcılıqda görkəmli mütəfəkkirin irsi elə bir mərhələyə ucaldı ki, özündən sonra gələnlər onu sənət qibləsi sandılar, ondan faydalandılar və Füzuli sənətinə poetik fikrin mizanı kimi qiymət verdilər. Nəsimidə mübarizə gördüyüne görə sərtləşən bu dil, Füzulidə zəriflik qazandı. Farsdilli ədəbiyyatda Nizami hansı zirvədədir-sə, türkdilli ədəbiyyatda həmin zirvəni fəth etmək Füzuliyə nəsib oldu. Şairin sənət xəzinəsinin sırrı Azərbaycan dilinin poetik siqləti ilə açılır. O, şeiri hikmət elmi, dili isə bu elmin açarı sayır. Bu mənada şairin üç açarı var: ana dili, fars dili və ərəb dili.

Füzuli dilin təmizliyinə böyük önəm verib. “Can sözdür, əgər bilirsə insan, Sözdür ki, deyərlər özgədir can” deməklə, sözün kəsb etdiyi hikmətin doğru dərk edilməsində dilin əhəmiyyətini unutmur. Şair “can sözdür” ifadəsini həm bədii söz ustası kimi, həm də filosof kimi işlədir. Bu ifadənin poetik anlamına görə dildə əsas olan candır (məzmundur), cisim (forma) onun örtüyüdür. Fəlsəfi anlamda isə can sözün məhsuludur.

Füzuli poeziyada məzmunla formanın vəhdətdə olmasının vacibliyini aşağıdakı misralarla təsdiqləyir:

*Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-birindən asılıdır necə ki, cisim ilə can.*

Burada söz forma, məna isə məzmun anlamında işlənib. Fəlsəfi mahiyyət daşıyan bu fikrin yaradıcılıq üçün böyük əhəmiyyət kəsb etdiyini görmək, fikrimizcə, ilk dəfə Füzuli yə nəsib olmuşdur.

Orta əsrlərin ədəbi mühitində Füzuli mərhələsi

Beş yüz ildən çox yaşı olan Füzuli yaradıcılığının türkəlli xalqların ədəbiyyatı içərisində müstəsna yeri vardır. Ona görə də şairin ədəbi irsinin elmi metodologiya ilə öyrənilməsinin vacibliyi həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, füzulişünaslıq həmişə diqqəti cəlb etmiş, şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri tədqiq edilmiş, qəzəllərinin mövzu baxımından elmi təsnifatı verilmiş, əsərlərinin ideya-bədii cəhətdən Nizami, Nəsimi, Xətai kimi şairlərin irsindən hansı keyfiyyətlərə görə fərqləndiyi, poetik baxımdan bu sənətkarların əsərlərindən hansı xüsusiyətlərlə seçildiyi barədə tədqiqatlar aparılmışdır. Lakin bununla belə, gözəl məna və məzmun vəhdətindən ibarət olan Füzuli sənətinin poetik xüsusiyətlərinin öyrənilməsinə, qəzəllərinin kompozisiya quruluşunun aşadırılmasına hələ də ehtiyac vardır. Çünkü yüksək ictimai məzmunu və bədii dəyəri olan Füzuli sənətinin qüdrətini, məziyyətlərini təhlil etmək bir elmi nəslin işi deyildir. Bu məsuliyyətli vəzifəni yerinə yetirmək ədəbiyyat, dil, məntiq və fəlsəfə elmlərinin qarşısında hələ də problem kimi durmaqdadır. Onun yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatşunaslarının deyil, digər xalqların görkəmli tədqiqatçılarının da diqqət mərkəzində olmuşdur. Həmin tədqiqatçılardan biri də əslən azərbaycanlı olan, türk xalqları ədəbiyyatının tanınmış araşdırıcılarından biri, ərəb və fars dillərinin mahir bilicisi, Türkiyədə yaşamış və fəaliyyət göstərmiş Əbdülbaqi Gölpinarlıdır. O, Füzuli haqqında ilk əsərini hələ Azərbaycanda bu sahədə fundamental tədqiqatların aparılmadığı dövrə – 1932-ci ildə yazmışdır. Füzulinin həyatı və yaradıcılığı haqqında Ə.Gölpinarlarının fikirləri və özünəməxsus yanışmaları maraq doğurur. Bu fikirlərdə indiyə qədər oxuduğumuz mənbələrdə rast gəlmədiyimiz və ya başqa cür bildiyimiz fərqli, eyni za-

manda bir qədər ziddiyyətli məqamlar da var. Elmi həqiqətlərin həmişə analiz, sintez, müqayisə və ümumiləşdirmələr aparmaqla sübut olunduğuna əsaslanıq, bunu təbii qəbul etməliyik.

Gölpınarlı şairin haqlı şöhrətinə rəğmən Osmanlı təzkirəçilərinin onun haqqında geniş bəhs etməməsini Füzulinin şəxsi məzəhəbinə bağlı olması ilə əlaqələndirir. Çünkü onun yaşadığı dövrdə Osmanlı-Səfəvi müharibələri səbəbindən bu məsələyə baxış da fərqli idi. O dövrdə şairlərin şöhrət qazanmasında sosial statuslar və dövlət adamları ilə qurduqları əlaqələr də mühüm əhəmiyyət kəsb edirdi. Füzulinin bu baxımdan da bəxti gətirməmişdi. Həyatı yalnız Bağdad və ona yaxın ərazilərdə keçə də, fərqli dövlətlərin hakimiyyəti dövründə yaşamışdır. Uşaqlıq və gənclik illərinin ilk dövrü Ağqoyunluların idarəciliyi illərinə təsadüf etmiş, Şah İsmayıllı 1508-ci ildə Bağdadı fəth edinca “Bəngü Badə” adlı əsərini ona ithaf etmişdir. Şah İsmayıllı dövründə Bağdad valisi olan İbrahim xan Mosullu da ona iki qəsidə və bir tərcibənd həsr etməsi səbəbi ilə Füzulini himayə etmişdir. Gölpınarlı şairin Bağdadda daimi yaşaması və ya oraya sonradan gəlməsi ilə bağlı tədqiqatçılar arasında ziddiyyətli fikirlərdən fərqli olaraq onun yaşamını Bağdadın fəthindən əvvəl uzun müddət Nəcəfdə Həzrət Əlinin Ravzasında (dəfn olunduğu yer – N.M.) xidmətdə keçirdiyini [9, s.29-31].

İlk dəfə Nizami Gəncəvi tərəfindən məsnəvi janrında fars dilində yazılmış “Leyli və Məcnun” mövzusu ərəb xalq hekayəsinə əsaslanır. Nizamının bu əsəri fars və türk ədəbiyyatında son dərəcə təsirli olmuşdur. XVI əsrin bizə məlum olan ilk “Leyli və Məcnun” məsnəvisi Sinan Behişi tərəfindən 1506-ci ildə yazılmışdır. Eyni mövzuda Qədimi, Cəlili, Sevdayi və Cəlalzadə Salehin məsnəviləri də günümüzədək gəlib çatmışdır. Azərbaycan ədəbiyyatında bu mövzuya Füzuli və Həqiri müraciət etmişdir. Amma Füzuli bu mövzunu o qədər gözəl işləmişdir ki, Leyli ilə Məcnun deyilərkən ilk ağıla gələn o olur. Füzuli bu eşq hekayəsinə təsəvvüfi bir xüsusiyət qazandırmışdır.

Gölpınarlı şairin farsca və türkçə divanlarına əsaslanıb onun Kərbəla və Nəcəf şəhərlərinə mənsub olduğunu qeyd edir. Tədqiqatçı alim

fikrini şairin türkçə divanının müqəddiməsində yazdığı “Lillahil-həmd vəl-minnəki xaki-Kərbəla sair məmalik cəvahirindən əşrəf olduğu məlumdur və rütbəyi-şeirimi hər yerdə bülənd edən həqiqət də bu məfhumdur” [4] və farsca divanının müqəddiməsində yazdığı “Nəcəf torpağında və Kərbəla ölkəsində yetişib övliya bürcü olan Bağdadın ab-havası ilə tərbiyələnən bu dünya görməmiş yeniyetmələr, qurban çəkməmiş yetimlər səfər əsnasında haraya çatsalar, onları hörmətlə qarşılıqlar.

*Ey Füzuli, məskənim çün Kərbəladır, şeirimin
Hörməti hər yerdə vardır, xalq onun
müştəqidir.*

*Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvaridir
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır*”
[6, s.19], –

sözləri ilə təsdiqləyir. Ondan şairlik gözləyənlər isə belə cavab verir: “*Doğuldugum və yaşadığım yer Ərəb İraqıdır. Bura padişahların diqqatından uzaq və ağılsız insanlar üzündən xərabə bir yerdir. Açılmamış qönçələri məzəlum məzarlarının qübbələri, şərəbi paramparça olmuş ciyərlərin qanı, nəğməsi yoxsul insanların fəryadlarıdır. Mənim də xəmirim bu torpaqda yoğrulduğundan mayanda dərd əsəri var*” [9, s.17-18]. Bu müqəddimənin sonunda şeirlərinin Nəcəf və Kərbəla torpaqlarında yazıldığı qeyd etdikdən sonra yazdığı bir qitədə deyir: Yaşadığım yer Kərbəla torpağı olduğundan şeirimə qiymət vermək lazımdır. Mən bir qulam. Şeirlərim qızıl, gümüş, inci və ya ləl yox, torpaqdır, özü də Kərbəla torpağı [9, s.18]. Tarixi həqiqət də budur ki, İraqda şəhidlərin qanı tökülen torpaq Bağdad, Bəsrə və Hillə yox, Kərbəla torpağıdır.

Füzuli ırsinin tədqiqatçılarından biri olan Ə.Gölpinarlı şairin əsərlərinin dərin təhlilindən sonra onun Kərbəlada doğulduğunu, yaşadığını və əsərlərini bu müqəddəs şəhərdə yazdığını elmi faktlarla əsaslandırır. Təzkirəcilərin onu “Bağdadi” təxəllüsü ilə adlandırmaları Kərbəlanın Bağdadın inzibati ərazisinə daxil olması kimi qəbul edilməlidir. Füzulinin, Xinalizadəyə əsaslanıb fikir söyləyənlərin yazdıqları kimi Hillə müftisinin oğlu olduğu, müəlliminin qızını sevdiyi tamamilə həqiqətə uyğun deyil [9,

s.19]. Həmid Araslı və Əbdülgadir Qaraxan da divandakı bu qitəyə əsaslanaraq, şairin Kərbəlada doğulduğunu söyləyir.

Köprülünün “Yazdığı qəsidiəldərə şəliyə səmimi münasibət bəsləməsinin səbəbi valilərlə yaxın teması ola bilər” [11] fikri də mübahisəlidir. Çünkü şairin əhli-beytlə və Kərbəla torpağının müqəddəsliyi ilə bağlı aşağıda daha ətraflı bəhs edəcəyimiz qiymətli fikirləri məlumdur. 1534-cü ildə Qanuni Süleyman Bağdadı fəth etdikdən sonra Füzuli, sultana “Gəldi bürci övliyayə padişahi - namidar” (Şanlı sultan, böyük vəlilərin yatdığı Bağdada gəldi) beyti ilə başlayan bir qəsidiə həsr etmiş, həmin dövrə Osmanlı ordusu ilə Bağdada gələn şairlərdən Xəyalı və Daşlıcalı Yəhya bəylə tanış olmuşdur. “Leyli və Məcnun” məsnəvisinin ön sözündə bildirdiyinə görə, o, bu əsərini həmin şairlərin istəyi ilə qələmə almışdır [9, s.121].

Təzkirəcilərin çoxu onun türk xalqlarının Bayat soyundan olduğunu yazırlar. Bayatin Oğuzların ən qədim soylarından biri olduğu və Səlcuqlar dövründən İraqda məskunlaşmışları məlumdur. Şairin türkçə çox qiymətli əsərlər yaratması onun türk soyundan olduğunu ən tutarlı sübutudur. O, farsca və türkçə divanlarının dibaçələrində də özünün türk soylu olduğunu qeyd edir, “Hədiqətüs-süəda” əsərinin dibaçəsinin axırında isə yazar:

*Ey feyzəsanı-ərəbü türkü əcəm,
Qıldun ərəbi əfsəhi-əhli-aləm,
Etdün füsəhayı-əcəmi İsadəm,
Bən türkzəbandan iltifat eyləmə kəm.* [8, s.

Gölpinarlı bu fikrin doğru olduğunu təsdiq edir. O, şairin valideynləri haqqında da məlumatın az olduğunu bildirir. “Mətləül-etiqad” əsərinin başlangıcında özünü Məhəmməd ibn Süleyman adlandırdığını, Hillə müftisinin oğlu olması barədə deyilənlərin həqiqəti əks etdirmədiyini yazar [9, s.19].

Füzulinin vəfatı barədə verilən məlumatları da birmənali qəbul etmək olmur. Onun haqqında araştırma aparanların bu barədə yekdil fikri yoxdur. Gölpinarlı şairin vəfatı ilə bağlı yazar: “Doğulduğu tarixi dəqiq bilmədiyimiz üçün nə qədər yaşadığını söyləyə bilmərik. Ancaq vaxtının bir qismini Bağdadın fəthindən əvvəl uzun

müddət Nəcəfdə Həzrət Əlinin Ravzasında (dəfn olunduğu yer) xidmətdə keçirən şairin, Osmanlıların İraqı özünə tabe etməsindən sonra da iyirmi ildən çox yaşıdığını nəzərə alsaq, uzunömürlü olduğunu, qəzəllərindəki ahilliqdan şikayətinin yaşlılıq səbəbindən baş verdiyini qəbul etmək lazımdır. 963-cü ildə (hicri-qəməri təqvimlə – N.M) İraqda hökm sürən vəba xəstəliyi Füzulini ağuşuna almışdır. Feridun Fazıl Tülbentçi Misirdə nəşr olunan bir divanının arxasında Füzulinin 11 yanvar 1556-cı ildə vəfat etdiyini qeyd edir” [9, s.34].

Təzkirəçilərin əksəriyyəti bu fikirdə yekdildirlər. Füzuli yaradıcılığını tədqiq edən alımlərdən H.Arası, F.Köprülü, Ə.Qaraxan, H.Mazioğlu və başqalarının bu məsələdə düşüncələri Gölpinarının fikirləri ilə eynidir. Düzdür, akademik H.Arası əvvəller yazdığı əsərlərində şairin vəfatı tarixini hicri-qəməri təqvimlə 972-ci il göstərsə də, sonralar dərin elmi təhlillər əsasında bu tarixi 963-cü il kimi qeyd edir. Ə.Tovfiq, Müəllim Naci və Bursalı Tahir kimi araşdırmaçılar isə Füzulinin 973-cü ildə vəfat etdiyini iddia edirlər. Göründüyü kimi, şairin vəfatı tarixi ilə bağlı iki variant daha çox qeyd olunur. Başqa bir fərqli yanaşma Füzulinin hansı xəstəlikdən vəfat etməsi məsələsidir. Gölpinarlı onun vəba, Əhdi Bağdadi, Ə.Qaraxan və H.Mazioğlu isə taun xəstəliyindən vəfat etdiyini yazırlar. Ə.Qaraxan Bağdadda baş vermiş taun xəstəliyinin hicri-qəməri təqvimi ilə 962-ci ilə təsadüf etdiyini göstərir. [10, s.240-246].

Gölpinarlı şairin məzarının yeri barədə söylənən müxtəlif fikirlərə də aydınlıq gətirir. O yazar: “Füzulinin Kərbəlada Bəktaşı təkkəsində Əbdülmömin Dədənin qəbrinin yanında dəfn edildiyi rəvayət edilir. Fəqət onun Bəktaşı olduğunu, təkkədə çıraqçılıq, yəni mumları yandırma xidmətində durduğunu, öləndə Əbdülmömin Dədənin qəbrinin yanında dəfn edildiyini deyənlər Bəktaşilərdir. Bəktaşilər hər şöhrət sahiblərini özlərindən sayar, bu xüsusda batini üsulunu ey ni ilə tətbiq edərlər. Əli Suat və Bağdadda valilik edən Süleyman Nazif də kitabəsi və Bəktaşilərin rəvayətindən başqa sübutu olmayan bu

fikri düzgün qəbul etmir. Xülasə, Füzulinin məzari bəlli deyildir. Bəktaşilərin rəvayəti uydurmadır. “Köçdü Füzuli” tərkibini maddeyi-tarix kimi qeyd edən Əhdi Bağdadi belə bir məsələdən, xüsusilə də onun Bəktaşiliyindən bəhs etməmişdir. Kərbəlada dəfn olunanlar arasında yalnız böyük mücdəhidlərin qəbirüstü kitabəleri məlumdur” [9, s.35]. Qeyd edək ki, İslamda Qurani-Kərim ayələrinin görünən mənaları ilə bərabər daha dərində gizli anamlarının da olduğunu irəli sürərek, ayələri özünəməxsus formada şərh edən cərəyanına Batinilik, bu düşüncəni mənimseyən insana batini deyilir.

Füzulinin qəbrinin Əbdülmöminin məzarının yaxınlığında olması ilə bağlı məlumatə digər türk tədqiqatçılarının əsərlərində rast gəlmədik. Gölpinarlı bu məlumatı hansı mənbədən götürdüyünyü yazmır. Digər tərəfdən, şairin qəbrinin imam Hüseynin məqbərəsinin yanında olması ilə bağlı tədqiqatçıların əksəriyyəti tərəfindən təsdiq olunan məlumatə alimin münasibət bildirməməsi maraq doğurur. Halbuki, Füzuli vəfat etdikdən sonra imam Hüseyin əleyhissəlamin qəbri yaxınlığında dəfn edildiyi və məzarın üzərində künbəz ucaldıldığı barədə məlumatları elə türk tədqiqatçıları da təsdiqləyir. Hətta Erkul adlı araşdırmaçı Bağdad valilərində birinin şairin:

*Məzarım üzrə qoymun mil, əgər kuyində can
versəm,
Qoyun bir sayə düşsün qəbrimə ol sərv-i-
qamətdən, –*

beytinə əsaslanıb, qəbrinin üstündəki künbəzi sökdürdüyüünü və imamın qəbrinin kölgəsinin şairin məzarının üzərinə düşdüyünyü yazar [3, s.23]. Əbdüllətif Bəndəroğlu isə 1975-ci ildə imam Hüseyn məqbərəsinin ətrafindakı xiyanəbanların böyüdüləməsi ilə əlaqədar şairin cəsədinin məzarından çıxarıllaraq, məqbərənin kitabxana və xəttatlıq binasında dəfn olunduğunu qeyd edir [2].

Nəticə / Conclusion

Füzuli XVI əsr türk ədəbiyyatının ən böyük şairidir. Onun şeirləri çox geniş bir coğrafiyada tanınmış və əsərləri fərqli mədəniyyətə malik xalqlar arasında sevilərək oxunmuşdur. Bunun səbəbini anlamaq üçün onun şeirinin özüne-məxsus xüsusiyyətlərinə maddələr şəklində diqqət yetirək:

1. Füzulinin şeirlərində oxucunu öz təsiri altına alan sadə və səmimi bir ifadə tərzi vardır.

2. Füzulinin dili insan duyğularını ən ince ayrıntılarına qədər ifadə edə biləcək sehirli bir kamani xatırladır. O, sözün qüdrətinə inanır. Qəzəllərində sadəlik və xalq zövqünə yaxınlıq, qəsidələrində isə düşüncə, fəsahət və bəlağət üstünlük təşkil edir. O, hikmətli söz söyləmək qabiliyyətini qəsidələri, heyranlığını, hiss və həyəcanını isə qəzəlləri ilə ifadə edir.

4. Filosof şair kimi tanınan Füzulinin hikmətli sözləri poeziyaya ayrı bir məzmun və ifadəlilik gətirib. Şair ilk baxışda şeirindəki fəlsəfi məzmunu lirizmin arxasında ustaliqla “gizləssə” də, bir-birinin üzərinə qatlanmış gül yarpaqları kimi açıldıqca ətri duyulur və saxladığı zəngin fikirlər üzə çıxır.

5. Füzuli şeirinin fərqli xüsusiyyətlərindən biri də melodizmdir. Xalq zövqünə uyğun olan cinaslar, söz və səslərin təkrarları onun şeirlərinə musiqi çeşnisi qatır. Şair, çox zaman müraciət etdiyi mövzuya uyğun səsler seçilir. Məsələn, Kərbəla mərsiyəsindən götürdüyüümüz aşağıdakı beytin birinci misrasındakı ya, şah, bəla, rəva sözlərindəki uzun saitlər oxucuda bir fəryad təsiri yaradırsa, ikinci misradakı söz və səs təkrarları da İmam Hüseyn müsibətini göz önündə canlandırır:

*Ya şahi Kərbəla nə rəva bunca qam sana,
Dərdi dəmadəm ü ələmi dəmbədəm sana.*

[8, s.375]

6. Füzulinin şeiri, türk dilinin əruza uyğunlaşma prosesindəki önemli mərhələlərdən biridir. Onun şeirlərində imalə və zihaf (əruzda vəznə uymaq üçün bəzi hecaların tələffüzünü uzatmaq və qısaltmaq – N.M.) kimi xüsusiyyətlər yox deyiləcək qədər azdır.

7. Füzuli daim sevilməsini insanların ortaq duygu və düşüncələri olan eşq, iztirab, dünyəvi zövq, heç kimin pəncəsindən qurtarmayacağı ölüm düşüncəsi, cahanşumlu və həmişə müasir olan mövzulara müraciət etməsinə borcludur.

8. Divan şairlərindən heç kəs Füzuli qədər eşqi dərindən duymamış və oxucuya çatdırılmışdır. Füzulidə eşq, sadəcə bir duygu deyil, varlıq səbəbidir. “Eşq imiş hər nə var aləmdə” misrası ilə bunu ifadə edir. Füzulidə eşq bəşəridir. Şərabdakı sərxoşedicilik də, neydəki yaxıbyandırmaq da eşqin təsirindəndir. Eşq bu gün başlayıb sabah bitəcək bir oyun deyil, heç bitməyəcək bir təqdiridir.

Klassik şeir daim ənənəyə əsaslanıb. Bu da şairlərin özlərindən öncəki ustادların yaradıcılığını yaxşı izləmələrini zəruri edib. Füzuli də özündən sonra gələn şairlərin yaradıcılığına dərin təsir etmiş, ədəbi məktəb yaratmışdır. Onun qəzəllərinə nəzirə söyləməmiş divan şairi tapmaq çətindir. Şairin yaradıcılığı, hətta müasir dövrümüzdə ilhamını təzələmək istəyən hər şairin ilk müraciət etdiyi qaynaqlardandır. Çünkü onun şeiri formaca olmasa da, məzmun baxımindan həmişə yenidir.

Füzulinin Divanı şeirə dair görüşlərini ifadə edən mənsur müqəddimədən, qəsidə, qəzəl, musammat, qıtə, rübai'lərdən ibarətdir. Qəsidələri arasında ən məşhuru “Su” rədifli qəsidəsidir. Divanda üç yüzdən çox qəzəl vardır. Mövcud nəşrlər içində Əbdülbaqi Gölpinarının hazırladığı “Füzuli Divanı” elmi və təhlili cəhətdən daha təqdirəlayıqdır.

Ədəbiyyat / References

1. Araslı, H. Böyük Azərbaycan şairi Füzuli. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1958.
2. Bəndəroğlu, Ə. İraq-türkmən ədəbiyyatı tarixinə bir baxış. 2 ciddə, I c. Bağdad: Türkman kültür müdürüyyi yayınları (TMMY). 1989.
3. Erkul, M. Füzulinin həyatı, sənəti və əsərləri. İstanbul: Cokşin, 1984.

4. Füzuli, M. Əsərləri, altı cilddə, I cild. Bakı: Şərq-Qərb, 2005.
5. Füzuli, M. Əsərləri, altı cilddə, II cild. Bakı: Şərq-Qərb, 2005.
6. Füzuli, M. Əsərləri, altı cilddə, III cild. Bakı: Şərq-Qərb, 2005.
7. Füzuli, M. Əsərləri, altı cilddə, IV cild. Bakı: Şərq-Qərb, 2005.
8. Füzuli, M. Əsərləri, altı cilddə, VI cild. Bakı: Şərq-Qərb, 2005.
9. Gölpinarlı, A. Fuzuli divani. İstanbul: İnkilap kitabevi, 2016.
10. Karahan, A. Fuzuli. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, 13.cilt, 1996.
11. Köprülü, F. Fuzuli hayatı ve eserleri. İstanbul: 1924.
12. Mazioğlu, H. Fuzuli ve türkçe divanından seçmeler. İstanbul: Yeni Zamanlar Sahaf, 1992.
13. Mazioğlu, H. Fuzuli üzerine makaleler. Ankara: Türk Dil Kurumu yayınları, 1997.
14. Sevgi, A. Latifi. Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi, 27. cilt, Ankara: İSAM, 2003.
15. Solmaz, S. Ahdi ve Gülsen-işüarası. Ankara: Atatürk Kültür Merkezi yayınları, 2005.
16. Terzibaşı, A. Kerkük havaları. İstanbul: Ötüken yayınları, 1980.
17. Tevfik, Ə. Z. Osmaniye edebiyatı nümuneleri. İstanbul: Dün Bugün Yarın yayınları, 2015.
18. Yener, C. Füzuli. Yaşamı, yeri ve değeri, dili ve şiirsi, yapıtları ve seçmeler. İstanbul: Altın kitablar, 1991.
19. Yusifoğlu, 2015



Место литературного наследия Мухаммеда Физули в контексте общетюркской литературы

Насреддин Мусаев

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: musayev_nm@mail.ru

Резюме. Богатый опыт нашего языка достиг вершины совершенства лирики в творчестве Физули. В манере поэтического мышления, литературного творчества наследие выдающегося мыслителя достигло такого этапа, что пришедшие ему на смену признали его творческим мессией, эталоном для подражания, оценивали его творчество мерилом поэтической мысли. Наш язык, окрепший в тираноборстве Насими, получил лиричность у Физули. Физули одолел в тюркоязычной литературе такую же вершину, какую Низами в фарсоязычной. Поэтому более чем пятидесятнему феномену Физули принадлежит исключительное место в литературном наследии тюркоязычных народов. Важность изучения творчества поэта с позиций научной методологии всегда была в центре внимания. И среди литератур тюркоязычных народов физуливедение всегда привлекало внимание. Изучались различные проявления его творчества, была дана тематическая классификация газалей Физули, по каким идеально-художественным качествам различалось творчество Низами, Насими, Хатаи, по каким свойствам с поэтической точки зрения произведения этих поэтов были выбраны для рассмотрения.

В то же время требуется исследование поэтических особенностей творчества Физули, составляющего синтез смысла и сюжета, композиции построения газалей. Потому что изучение силы, достоинств высокого общественного значения и ценности творчества Физули предстоит ещё не одному поколению учёных. И выполнение этой ответственной задачи всё ещё составляет проблему, которая стоит перед литературой, языкоznанием, логикой и философией.

Ключевые слова: Мухаммед Физули, литературное наследие, общетюркская литература, анализ, сопоставление